

GÖYARCİN

2

ISSN-0207-4710
2007-ci il

Balık
klubu

Təbiət
gusəngi



OYUNLARI
OYUNLARI
OYUNLARI

Rağıl vaxtı

Manora

Tay nağılı

Qədim zamanlarda Himalay dağının ətəklərində gözəl bir ölkə var idi. Burada başı insan, bədəni quş olan varlıqlar yaşayırırdı. Bu ölkənin kralının biri-birindən gözəl yeddi qızı var idi. Kiçik qızı Manoranın isə gözəllikdə tayı-bərabəri yox idi.

Manora dünyaya gələndə qonşu Ponkal ölkəsinin kralının da bir oğlu dünyaya gəlmışdı. Oğlanın adını Suton qoymuşdular.

Suton böyüyüb igid bir oğlan olmuşdu. O, məşələrdə gəzməyi çox xoşlayırdı. Quşların, heyvanların dilini bilən ovçu Bun Sutona çox şey öyrətmışdı.

Bir dəfə Suton məşədə azdi. Yorulduğu üçün məşənin içindəki gözəl bir gölün sahilində gecələməli oldu. O, böyük bir ağaca çıxıb onun üstündə mürgülədi.

Qızların oxuduqları həzin nəgmələr onu yuxudan oyatdı. Suton baxıb gördü ki, sahildə rəngbərəng quş lələkləri var. Bir-birindən



Rəssam
Aytən

gözəl
qızlar isə
ay işığının al-
tında rəqs elə-
yib oynayırdılar.
Bu qızların birinin
isə heç tayı bərabəri yox
idi. Həmin qız Manora idi.

Hava işıqlananda qızlar lələklərini geyinib
quşa döndülər və uçub getdilər.

Öz ölkələrinə qayidian Suton başına gələnləri
dostuna-ovçu Buna danışdı. Dedi ki, bu gecə
gedib həmin qızı tutub saraya gətirəcəyəm.

Ovçu onu nə qədər dilə tutsa da, oğlan
sözündən dönmədi.

Onlar birlikdə gölün sahilinə gəlib pusquda
dayandılar. Qızlar lələklərini soyunub rəqs
eləyəndə oğlan kəmənd atıb Manoranı tutdu və
onu saraya gətirdi. Qızla oğlan bir-birlərini
sevdilər və evləndilər.

Lakin onların xoşbəxt günləri uzun sürmədi.
Düşmən onların ölkəsinə hucum edəndə
şahzadə Suton qoşunu götürüb ölkəni müdafiə
etməyə getdi.

Kral qəribə yuxu gördü. Münəccim bu yuxunu
pis yozdu və qızını almayıb Manora ilə evlənən
Sutondan intiqam almaq istədi. Kralı inandırdı ki,
ölkəyə gələn bütün bələlərin səbəbi Manoradır.
Tonqal qalayıb onu yandırmaq lazımdır.

Səhər-səhər böyük bir tonqal qaladılar.
Manora öz qanadlarını taxıb vida rəqsi etmək
üçün izn istədi. Qız kralın razılığı ilə qanadları
geyinen kimi quşa çevrildi və uçub getdi...

Şahzadə Suton qələbə ilə geri qayıtdı. Ancaq
Monoranın uçub getdiyini eşidəndə qanı qaraldı.
Qızın çıxarıb evdə qoyduğu nişan üzünü də
götürüb onu axtarmağa getdi.

Suton ovçu Bunun məsləhəti ilə saraydakı
meymunu da özü ilə götürdü. Onlar yeddi il,
yeddi ay, yeddi gün yol getdilər. Yorulub bir
gölün sahilində uzandılar. Birdən gördülər ki,
quşlar qanadlarını soyunub qızı çevrildilər.
Onlar rəqs edə-edə Manoranın acı taleyindən
danışdılar, dedilər ki, bu gün bizim kral Manoranı
qəbul edəcək. Onun insan nəfəsindən
təmizlənməsi yeddi il, yeddi ay, yeddi gün

uzanıb. Manoranın sonuncu
dəfə yuyulub təmizlənməsi
üçün biz bu gün sehirlə göldən su
aparmalıyıq.

Suton gizlinçə Manoranın üzünü
su doldurulmuş kuzələrdən birinin
içinə saldı.

Manora yuyunarkən öz üzünü görüb
götürdü və başa düşdü ki, sevgilisi lap
yaxındadır.

Kral ondan soruşdu:

- Hə, qızım, indi de görək insanlar səni necə
qaçırdılar, onların əlindən necə qurtardın?

Manora başına gələnləri danışdı və qeyd
elədi ki, Suton çox qeyrətli, namuslu və vəfali
bir insandır.

Kral dedi:

- Qızım, əger o, sən deyən kimi vəfalıdırsa,
niyə bu vaxta qədər sevgilisinin dalınca
gəlməyib?

Qız dedi:

- Ata, mənim ərim gəlib çıxıb. O indi sehrlə
göldən sahilindədir.

Kral əmr etdi ki, gedib oğlunu tapıb gə-
tirsinlər.

Suton kralın hüzuruna gətiriləndə nəzakətlə
ona baş əydi və onun qızını dərin məhəbbətlə
sevdiyini söylədi:

Kral dedi:

- Əger sən doğrudan da Manoranı sevirsənsə, onu
rəqs eləyən digər qızlarımdan seçməyi bacarmalısan.

Kralın əmri ilə quş geyimli qızlar rəqs eləməyə
başladılar. Manoranı onlardan seçib ayırmak çox çətin
idi. Ancaq Suton qızların birinin lələyində nişan
üzünü görüb öz sevgilisini tanıdı və əlini uzadıb onu
tutdu.

Rəqs qurtardı. Hamının üzünü təbəssümü bürüdü.

Keynnarda - quşlar ölkəsində yeddi gün, yeddi gecə
toy çalındı, şənlik oldu. Sonra Suton Manoranı da
götürüb öz ölkələrinə qayıtdı.

Atasının ölümündən sonra Suton kral seçilip ölkəni
ədalətlə idarə etməyə başladı. Yarımquşarım insan
ölkənin sakinləri də xoşbəxt ömür sürdülər.

Tərcümə edib işləyəni:
R.ƏLİYEV